

Xatirə Novruz qızı Xələfli  
Nərgiz Mehman qızı Zeynalova  
Svetlana Nəsimirovna Xanbutayeva  
Azərbaycan Tibb Universiteti  
khalaflı@mail.ru

## PARAZİTAR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNİN QİYMƏTLƏNDİRİMƏ MEYARLARI

### Parazitar xəstəliklərin müalicəsinin qiymətləndirmə meyarları

#### Xülasə

Müasir preparatlarından istifadə edilməsi daha geniş yayılmış bağırsaq helmintozlarını müvəffəqiyyətlə müalicə etməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, ən müasir preparatlardan heç biri bir kurs işlədildikdən sonra tam sağalmaya təminat verə bilməz. Bir kurs müalicənin effektivliyi adətən 90%-dən artıq olmur, tam sağalma isə bir qayda olaraq, təkrar kurslar zamanı əldə edilir.

Parazitoloji sağalmanın effektivliyi 2 parametrə görə qiymətləndirilir: tam (və ya radikal) sağalma və invaziyanın intensivliyinin azalması. İnvaziyanın yoluxma səviyyəsi yüksək olan, təkrar yoluxmanın qarşısını almaq mümkün radikal sağalma məsələsi qoyulmur. Belə vəziyyətlərdə konkret ocaqda mübarizənin strategiyası işlənib hazırlanır, risk qrupları, invaziyanın intensivliyi yüksək olan şəxslər ayrılır və s. İnvaziyanın yüksək intensivliyi, uzunmüddətli gediş, təkrar yoluxmalar yanaşı gedən orqanopatologiyanın inkişafına səbəb ola bilər. Bu hallarda parazitoloji effektivlik klinik effektivliyə gətirib çıxarmaya bilər və ona görə də, spesifik antiparazitar terapiya ilə yanaşı patogenetik və simptomatik terapiya da aparılmalıdır.

**Açar sözlər:** parazitar xəstəliklər, insan parazitozları, qurd invaziyaları, malyariya

### Evaluation criteria for treatment of parasitic diseases

#### Summary

The use of modern therapeutic agents for the treatment of intestinal parasitoses makes it possible to successfully deworm them. It should be borne in mind that these therapeutic agents do not give guaranteed results after applying only a single course of therapy. After a single use of the course of therapy, the effectiveness in most cases is only 90%, and with repeated courses of therapy a complete cure for helminthiasis is achieved. The effectiveness of deworming is taken into account according to two criteria: a radical (or complete) cure and a decrease in the intensity of the lesion. If it is impossible to prevent repeated cases of transmission of helminthiases in endemic foci of invasion, questions of complete eradication from parasitoses are not considered. In such cases, individual control tactics are developed for this outbreak, with the identification of groups and risk factors, the presence of those affected with a high level of invasion.

**Key words:** parasitic diseases, human intestinal parasitosis, helminthic infections, malaria

#### Giriş

Hazırkı dövrdə baş verən siyasi təlatümlər, miqrasiya prosesləri, təbiətin antropogen dəyişilməsi proseslərinin sürətlənməsi və müxtəlif xəstəliklərin, o cümlədən parazitar xəstəliklərin profilaktikası üzrə mövcud olan üsullara düzəllişlərin edilməsini və yenilərinin işlənib hazırlanmasını tələb edir. Qeyd etmək lazımdır ki, insanın parazitar xəstəlikləri dünyada geniş yayılmışdır. İnkışaf etmiş ölkələrdə xəstələnmənin azalması qeyd olunduğu halda, inkışaf etməkdə olan ölkələrdə vəziyyət əhəmiyyətli dərəcədə gəyişməmişdir. İnkışaf etməkdə olan ölkələrin əsas problemlərindən biri kifayət qədər qidalanmama və zülal çatmamazlığı olduğundan, bu şəraitdə parazitar xəstəliklər uşaqların inkışafının ləngiməsində və populyasiyaların immun statusunun pozulması şəklində təzahür edən mühüm patogen təsir göstərir ki, bu da digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Bağırsaq parazitozları xüsusilə geniş yayılır (Давыдова И.В., 2017). Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırkı qiymətləndirilməsinə görə, Yer kürəsi əhalisinin dördə bir hissəsi bağırsaq parazitozları ilə infeksiyalışmışdır (WHO, 2012).

Malyariya hər il ən azı bir milyon şəxsin ölümünün səbəbkarı sayılır və buna əlavə olaraq 300-500 milyona qədər yeni klinik hadisələr baş verir, onların əksəriyyəti dönyanın kasib ölkələrində qeydə alınır. Dünya əhalisinin 41%-dən çoxu malyariya ilə yoluxma riski altında yaşayır, bu rəqəm hər il tibbi xidmətin pişləşməsi, xəstəlik törədilicilərinin və onun keçiricilərinin dərmanlara və insektisidlərə qarşı davamlılığının artması, iqlimin dəyişməsi və müharibələrlə əlaqədar yüksəlir. Dünya təcrübəsi göstərir ki, malyariya üzrə salamatlıq heç də həmişə və hər yerdə əldə olunmur. Bu məsələ o ölkələrdə xüsusilə mürəkkəbdir ki, onlarda

bu və ya digər səbəblər üzündən təzə yerli yoluxma hadisələri vardır və malyariyanın ləğv edilməsi prosesi tam eliminasiya olunmamışdır (Ayeh-Kumi P.F., Addo-Osafo K., 2016).

Hazırkı tədqiqatın məqsədi parazitar xəstəliklərin effektivliyinin qiymətləndiril-məsində müasir preparatların əhəmiyyətinin öyrənilməsi olmuşdur.

Parazitoların klinik təzahürləri bir qayda olaraq, klinik simptomatikanın qeyri-spesifikliyi, kumulyativ effekt hesabına müxtəlif üzv və sistemlərin funksiyalarının nisbətən ləng pozulması ilə müşayiət olunan xronik gediş və çox vaxt xəstəliyin subklinik təzahürləri ilə müşayiət olunan latent gedişlə xarakterizə olunur (Grimes JE, Tadesse G. et, al.,, 2016). Göstərilən xüsusiyyətlər onların mənfi effektini gizlədir və digər, xüsusən də yoluxucu xəstəliklərə müqayisədə zəif patogenlik təəssüratı yaradır. Bu əsasən onunla əlaqədardır ki, parazitoların əksəriyyəti insanın hamiya məlum olan xəstəlikləri altında maskalanır ki, bu da onların diaqnostikasını əhəmiyyətli dərəcədə çətinləşdirir (cədvəl 1).

Cədvəl 1. Bağırsaq parazitoların klinik təzahürləri

Klinik təzahürlər	Ağırlaşmalar	Kanserogenez
<i>Qarında ağrılar</i>	<i>Qaraciyərin və mədəaltı vəzinin absesi</i>	<i>Yoğun bağırsağın xərçəngi (bağırsaq sistosomozu)</i>
<i>İştahanın azalması</i>	<i>Bağırsaq keçməməzliyi</i>	
<i>Ürək bulanma</i>	<i>Bağırsaq deşilməsi</i>	
<i>Qəbizlik</i>	<i>Öd axacaqlarının, mədəaltı vəzinin tutulması</i>	
<i>İshal</i>	<i>Dəmir defisitli anemiya</i>	
<i>Yorğunluq</i>	<i>Hiperinvazion sindrom (İİV+ strongiloidoz)</i>	
<i>Anal gicişmə</i>		

Parazitlər ən çox həzm orqanlarında yaşayır və bu orqanların xəstəliklərinə səbəb olurlar. Klinik praktikada mədə-bağırsaq yolu tərəfindən müşahidə olunan pozğunluqlar bir sıra hallarda parazitar xəstəliklərin maskalanmış formaları ola bilər. Parazitar xəstəliklərin gedisi dövrlərlə, bu zaman mühüm dəyişikliklər aşkar etmək mümkün olmur və alimentar pozğunluqlarla əlaqədar kəskinləşmələrlə, sinir-psixi gərginliklə və s. xarakterizə olunur. Parazitar xəstələrin böyük hissəsini yaxşı keçən parazitoların açılmamış, silinmiş formaları olan xəstələr təşkil edir (Шкарин B.B., Благонравова A.C., 2017). Həzm orqanlarının parazitar xəstəliklərinin klinik təzahürləri xəstəliyin başlanğıc mərhələlərində adətən qeyri-spesifik nevroloji simptomatika ilə təzahür edir: həddən artıq zəiflik, yorğunluq, əsəbilik, yuxunun pozulması, sonradan xəstəliyin müddəti uzandıqca həzm orqanlarının xəstəliklərindən xəbər verən simptomlar inkişaf edir: iştahanın azalması, ürəkbulanma, qarında ağrılar, qyeri-sabit qarın işləməsi. Bağırsaq parazitolları arasında helmintozlar- nematodozlar, sestodozlar və trematodozlar daha geniş yayılmışdır və daha böyük tibbi-sosial əhəmiyyətə malikdir (Миропольская Н.Ю. c соавт., 2015).

Son onilliklərdə yeni dərman preparatlarının hazırlanmasının qiyməti xeyli artmışdır və əczaçılıq firmaları yeni antihelminiliklərin yaradılması işini öncül işlər sırasına daxil etmirlər, belə ki, onların diqqət mərkəzində digər xəstəliklər durur. Yeni preparatların hazırlanması ilə əlaqədar vəziyyət ona görə çətinləşir ki, parazitar xəstəliklər sosial-iqtisadi inkişaf səviyyəsi aşağı olan ölkələrdə yayılmışdır. Bununla əlaqədar olaraq əczaçılıq firmaları yeni antiparazitar preparatların tədqiqində və istehsalında kifayət qədər iqtisadi stimula malik deyil. Buna baxmayaraq, son illərdə yeni preparatların sintezi nəticəsində bəzi parazitar xəstəliklərlə mübarizədə kimyəvi terapiyanın rolü xeyli artmış və kütləvi kimyəvi terapevtik tədbirlərin aparılması yolu ilə xəstələnmənin azaldılmasında real imkanlar yaranmışdır (Ezeamama A.E., Bustinduy A.L., 2018). Son illərdə meydana çıxan antihelminiliklər ya antihelmint aktivliyiə malik məlum birləşmələrin modifikasiyası yolu ilə, ya da kimyəvi birləşmələrin yeni siniflərinin öyrənilməsi nəticəsində alınmışdır (cədvəl 2).

Cədvəl 2. Bağırsaq helmintozlarının müalicəsi üçün istifadə olunan əsas antihelministiklər

Preparatın adı	İstifadəsi
Levamizol (Dekaris)- imidazol törəməsi	Preparatla müalicə adətən bir dozada 2,5 mq/kq hesabı ilə aparılır. Bağırsaq nematodozları zamanı effektivdir
Nebendazol (Vermoks, Vormin)- benzimidazol törəməsi	Bağırsaq nematodozları üçün müalicənin adı sxemi gündə 200 mq olmaqla 3 gündür
Medamin- benzimidazol törəməsi	Adətən 3-5 gün ərzində gündə 10 mq/mq dozada işlədir

Pirantel (Kombantrin, Helmintoks)-tetrahidropirimidin törəməsi	Bağırsaq nematodozlarının müalicəsi üçün helmintin növündən asılı olaraq 1-5 gün müddətində 10 mq/kq dozada istifadə olunur
Pirvinium embonat (Pirkon)	Enterobiozun müalicəsi üçün bir dozada istifadə olunur (Böyükler üçün 450 mq)
Prazikvantel (Biltrisid, Sezol, Sistisid)	Praktik olaraq bütün sestodozlar və trematodozlar zamanı effektlidir. Helmintin növündən asılı olaraq 1 gündən 3 günə qədər və daha artıq müddətdə 10-15 mq/kq dozalarda istifadə olunur
Niklozamid (Fenasal)- salisilanilidlərin törəməsi	Bağırsaq sestodozlarının müalicəsi üçün adətən 2-4 q dozada istifadə olunur

Müasir preparatlarından istifadə edilməsi daha geniş yayılmış bağırsaq helmintozlarını müvəffəqiyyətlə müalicə etməyə imkan verir. Lakin nəzərə almaq lazımdır ki, ən müasir preparatlardan heç biri bir kurs işlədildikdən sonra 100% sağalmaya təminat verə bilməz. Bir kurs müalicənin effektivliyi adətən 90%-dən artıq olmur, tam sağalma isə bir qayda olaraq, təkrar kurslar zamanı əldə edilir. Sonillərdə helmintlərdə rezistentliyin əmələ gəlməsini təsdiq edən məlumatlar meydana çıxmışdır. Kimyəvi terapiyanın effektivliyinin artırılmasına kombinasiyalı preparatların və kimyəvi terapiya metodlarının işlənib hazırlanması yolu ilə, həmçinin yeni dərman preparatları yaratmaqla nail olmağa səylər göstərilir.

300-dən artıq müddətdə malyariya əleyinə müalicədə kinə agacının qabığından alınmış toz və onun tərkibində olan alkoloидlər, xüsusilə də xinin yeganə müalicə preparati olaraq qalmışdır. Malyariya üçün səciyyəvi simptom və əlamətlərin olması (titrəmə, dalağın böyüməsi, anemiyalı görünüş, sklera və dəri örtüklerinin sarılığı). P.falciparum istənilən malyariya əleyhinə preparata qarşı davamlılıq qazanmaq qabiliyətinə malikdir. Davamlılığın yaranması prosesinin baş verdiyi sürət və onun məkan daxilində yayılması malyariya əleyhinə preparatin necə istifadə olunmasından, həmçinin malyariyanın yayılmasına hansı səviyyədə nəzarət edilməsindən asılıdır. Malyariya əleyhinə preparatların nəzarətsiz şəkildə istifadə olunması dünyanın bir sıra ölkələrində tez-tez rast gələn hadisələrdən sayılır. Yalnız bəzi ölkələr vəziyyəti yaxşılıqda dəyişdirməyə çalışırlar (Ayeh-Kumi P.F., Addo-Osafo K., 2016)

Bu strategiyanın əsas istiqamətləri bunlardır:

1) malyariya probleminin müvəffəqiyyətlə həll olunması ölkənin iqtisadi və sosial iqliminin yaxşılaşdırılmasından, əhalinin həyat səviyyəsinin artırılmasından, xəstəliyin yayılması üçün ilkin şərtlərin azaldılmasından və ya ləğv edilməsindən asılıdır.

2) effektiv vaksinlərin işlənib hazırlanması təbii immunitetin stimullaşdırılması vasitəsilə yoluxmanın qarşısını almağa, xəstəliyin səviyyəsini endirməyə imkan verər və onları kiçik yaşılı uşaqların planlı vaksinasiyasının aparılması zamanı eyni vaxtda istifadə etmək olar.

Aydındır ki, yuxarıda deyilənlər malyariyanın profilaktikasının və mübarizəsinin uzunmüddətli və qısamüddətli perspektivləridir. Malyariya üzrə epidənəzarət müalicə-profilaktika müəssisələrinin və sanitار-epidemioloji xidmətin dövlət və idarə işçilərinin məqsədyönlü birgə fəaliyyətini eks etdirir. Malyariya əleyhinə tədbirlərin planlaşdırılması və aparılması malyariogen ərazilərdə malyariyanın yerli ötürülməsinin olub-olmaması nəzərə alınmaqla həyata keçirilir.

Epidemioloji nəzarət sistemində əsas tədbir kimi :

- həm endemik (3 və daha çox il ərzində yerli yoluxma olduqda),
- həm də infeksiya mənbəyinin xaricdən gəlməsi zamanı xəstələrin və parazitgəzdirənlərin vaxtında aşkarlanması və səmərəli müalicəsi hesab edilir.

Xəstələnmənin və tərədicigəzdirənlərin monitorinqi - dövlət sanəpidənəzarət xidmətinin dövri qeydiyyat formalarının təhlilinin əsasında, xəstəliklər və alovlanmaların lokalizasiyası və ləğv edilməsi üzrə həyata keçirilən tədbirlər haqqında verilən növbədənkənar məlumatların, ocaqların epidemioloji müayinəsi kartlarının, xəstəlik tarixlərinin (dominantlıq edən klinik formalar, xəstəliyin ağırlıq dərəcəsi və nəticəsi göstərilməklə), müəyyən qruplar üzərində aparılan dispanser müşahidə məlumatlarının əsasında həyata keçirilir. Elə həmin materialardan sosial-iqtisadi təhlilin aparılması zamanı istifadə edilir.

### Nəticə

Epidemik prosesin inkişaf qanuna uyğunluqlarının araşdırılması profilaktik və əksepidermik tədbirlərin yerinə yetirilməsinin strategiya və taktikasını elmi cəhətdən əsaslandırmağa imkan verir. Müasir şəraitdə epidemik prosesin idarə edilməsinin strategiyası parazitar xəstəliklər üzərində aparılan epidemioloji nəzarətlə

six bağlıdır. Əhalinin invaziya səviyyəsinin azalıdırması üzrə adekvat sağlamlaşdırma tədbirlərinin aparılmasına sosial-iqtisadi çətinliklər, əhalinin miqrasiyاسının fəallaşması, peşəkar parazitoloq kadrların, laboratoriya mütəxəssislərinin, diaqnostik testlərin və effektiv parazitəleyhinə preparatların az olması böyük maneçilik yaradır.

Parazitoloji sağalmanın effektivliyi 2 parametrə görə qiymətləndirilir: tam (və ya radikal) sağalma və invaziyanın intensivliyinin azalması. İnvaziyanın yoluxma səviyyəsi yüksək olan, təkrar yoluxmanın qarşısını almaq mümkün radikal sağalma məsələsi qoyulmur. Belə vəziyyətlərdə konkret ocaqda mübarizənin strategiyası işlənib hazırlanır, risk qrupları, invaziyanın intensivliyi yüksək olan şəxslər ayrılır və s. İnvaziyanın yüksək intensivliyi, uzunmüddətli gediş, təkrar yoluxmalar yanaşı gedən orqanopatologiyadan inkişafına səbəb ola bilər. Bu hallarda parazitoloji effektivlik klinik effektivliyə gətirib çıxarmaya bilər və ona görə də, spesifik antiparazitar terapiya ilə yanaşı patogenetik və simptomatik terapiya da aparılmalıdır.

Beləliklə, parazitar xəstəliklər zamanı epidemioloji nəzarət sanitar-epidemioloji və aidiyəti olan digər xidmətlərin və idarələrin fəaliyyətinin koordinasiya edilməsi üçün baza sayılır və konkret infeksiyalarda və invaziyalarda epidemik prosesin idarə edilməsi üzrə aparılan tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin səmərələşdirilməsi məqsədilə yerinə yetirilir.

### Ədəbiyyat

1. Давыдова И.В. Гельминтозы, регистрируемые на территории Российской Федерации: эпидемиологическая ситуация, особенности биологии паразитов, патогенез клиники, диагностика, этиотропная терапия // Consilium medicum. Гастроэнтерология, 2017.-N 8.-C.32-40
2. WHO. Eliminating soil-transmitted helminthiases as a public health problem in children: progress report 2001–2010 and strategic plan 2011–2020 // Geneva: WHO; 2012
3. Ayeh-Kumi P..F, Addo-Osafo K., Attah S.K. Malaria, helminths and malnutrition: a cross-sectional survey of school children in the South-Tongu district of Ghana // BMC Res Notes 2016; 9:242.
4. Grimes J.E., Tadesse G., Mekete K., Wuletaw Y. School water, sanitation, and hygiene, soil-transmitted helminths, and schistosomes: national mapping in Ethiopia // PLoS Negl Trop Dis. 2016;10 (3)
5. ІІкарин В.В., Благонравова А.С., Саперкин Н.В. Особенности эпидемиологии протозоозов при сочетанности с инфекционными болезнями и гельминтозами // Инфекционные болезни. Новости. Лечение. Обучение., 2017.N 5.-C.39-49.
6. Миропольская Н.Ю. Влияние кишечных паразитозов на соматическое состояние здоровья детей // Дальневосточный журнал инфекционной патологии, 2015. N 29.-C.96-99.
7. Ezeamama A.E., Bustinduy A.L., Nkwata A.K., Martinez L.. Cognitive deficits and educational loss in children with schistosome infection—a systematic review and meta-analysis // PLoS Negl Trop Dis. 2018;12(1

Göndərilib: 27.07.2020

Qəbul edilib: 29.07.2020